

Bir elatin tarixi sahifələri

İlanlı bəylərinin igid oğulları 1905-1907, 1917-1920-ci illərdə hay-daşnak və bolşevik qüvvələrinə qarşı döyüslərdə qəhrəmanlıqlar göstəriblər

"İlanlı" toponimi Azərbaycan ərazisi üçün coğrafi məkan asılılığına malik olmayıb? bütün sərhəd (dövlət) hüdudları üçün səciyyəvidir. Bu baxımdan filologiya elmləri doktoru, professor İbrahim Məhəmməd oğlu Bayramovun (2002), "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" (Elm, 2002), "Qərbi Azərbaycanın toponimlər sistemi" (Elm, 2005) monoqrafiyalarında, eləcə də "Ermənistanın türk mənşəli toponimlərinin tarixi-linqvistik təhlili" mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında (2007) göstərdiyi kimi "İlanlı" yer adları əski türk tayfalarının tarixi-coğrafi məkanlarının ünvanı olmaqla həm də İrəvan quberniyasının Şərur-Dərələyəz qəzası və Hamamlı nahiyyəsində, Qars vilayətinin Amasiya nahiyyəsində, Naxçıvan mahalında... geniş yayılmış toponimlərdən (kənd, tayfa, dağ, yüksəklik, düzənlik, vadi... adları kimi) biridir. Ona görə də, Şərqi Azərbaycanda (Böyük Qafqaz, Şirvan-Qobustan, Abşeron, Muğan, Lənkəran bölgələrində) "İlanlı" toponimi ilə bağlı yer adlarının yaranmasının tarixi-coğrafi xüsusiyyətləri ilk növbədə həm nəsil, tayfa, elat amili, həm də təbii coğrafi məkan xüsusiyyətləri ilə sıx bağlıdır.



Təsadüfi deyil ki, bu toponimə Şərqi Azərbaycanın Qobustan bölgəsində da-ha çox rast gəlinməsi, hər iki səciyyəvi cəhəti özündə birləşdirən bir özəllikdir. Belə ki, XII-XIII əsrlərdə Ərəbistan yarımadasının şimal-qərb və Anadolu yaylasının cənub-şərq hissəsində köçəri həyat tərzi sürən türk-müsəlman elatinin böyük köçü (həm də İslam dinin təbliği amili nəzərə alınmaqla) yol alaraq Qobustan bölgəsində Ağcakənd kəndində (əvvəller Mərəzə qəsəbəsində, indiki Qobustan şəhərində) sonuclanmışdır. Bu yerlərdə yurd salan İlanlı bəylərinin şəcərə sələfləri olan Seyid İbrahim, Cəbrayılov və Abdulla, eləcə də, dini-irfanı fəaliyyətlə (mədrəsə-tədris üsulunun yaranması, nəqqaslıq və miniatür sənətinin təşəkkülü...) məşgül olublar. Seyid İbrahimin tağ formalı tikilmiş hücrələr daxilində mədrəsə, etrafında sənduqələrlə naxışlanmış əski qəbiristanlıq qalıqlarına keçən əsrin 70-80-ci illərində Mərəzə qəsəbəsinin mərkəzində rast gəlinirdi. Həmin sənduqələrin yan üzleri əreb elif-bası ile yazılmış və hər tərəfi miniatür rəsmlərle nəqşlənmişdi.

Seyid İbrahim tayfası ruhani-irfanı (sufi təriqətinə aid) yaşayış tərzi ilə ya-naşı, həm də tərəkəmə həyatı yaşayıblar. Bu nəslin qış otaq yataqları Qobustan qış otağı massivinin "Şix", "Gəray", "Soltan", "Yetim" adlı düşərgələri olub. Belə ki, Seyid İbrahimin nəvəsi Şeyx Lələnin qış otaq obası sonralar "Şixlələcik" adlanıb. Tərəkəmə hayat tərzinin davamlı olması artıq 1720-1730-cu illərdə indiki Qobustan rayonu, Şixzərli kəndindən 5 km cənub-şərq istiqamətdə (Bakı-Şamaxı avtomobil yolunun 78-ci km-də, yoldan 3 km şimal-qərbe tərəfi) Hacı Ağası bəyin oğlu Zal bəyin uşaqları (Məhəmmədrza bəy Abdulla bəy oğlu 1818-ci ildə, onun oğlu Şahpələng bəy 1840-ci ildə bu kənddə doğulub) tərəfin-

dən kövşənli-yovşanlı bir ərazidə İlanlı kəndinin (el arasında bu yurda Zallı da deyilir) əsasının qoyulması ilə nəticələnmişdir. Guya həmin yerlərdə zəherli İlanlıların çox olması "İlanlı" toponimi ilə ifadə olunub.

Bir cəhəti qeyd edək ki, XIX əsrin əvvəllərində Qafqaz canişinliyi tərəfindən İlanlı elatinin üzvlərinə verilən "bəy" titulları Sovet hakimiyyəti illərində də qorunub saxlanılmış, el arasında onlar bu cür adlanmışlar.

Tərəkəmə İlanlı bəylərinin qış otaq sahələrinin cənub sərhədi indiki Qobustan Qoruğuna bitişik olan "Kiçik Daş Ağıl" (2740 hektar, İbrahim bəyə məxsus olub), "Köhnə Daş Ağıl" adlı qışlaqlara qədər uzanmışdır. "Köhnə Daş Ağıl"da Şahpələng bəyin daş tağı, dəvədamı, Hacı Alican bəyin 2 mərtəbəli evi, zağaları ("Qubad bəyin zağası", "Sahibcan bəyin zağası"), Qırımxan Sahibcan oğlunun sal daş parçasında açıldığı nişanə... son illərədək qalırdı. Bu yerlərdəki qədim "Qara atlı baba" qəbiristanlığı, Qobustan şəhəri yaxınlığında əski "Diri Baba" qəbiristanlığı (Zal bəy, Hacı Ağası bəy, İbrahim bəy, Xancan bəy... burada dəfn edilib) İlanlı elatinin dini mərasim-ziyarət ocağıdır.

İlanlı (Zallı) kəndinin yaxınlığında qədim qəbiristanlığın yaşı 150-170 ilə çatır. Burada birinci Süleyman bəy Cəbrayılov bəy oğlu (1775-1850) dəfn edilib. Deyilənə görə, bu kəndin dəfn mərasimi "Diri Baba" qəbiristanlığında aparılmışdır, qəbir yerlərini də Süleyman bəy (canlıcüssəli, qüvvətli olub) qazırmış. Ömrünün son illerində Süleyman bəy kəndin etrafında bir yer ayırrı və vəsiyyət edir ki, məni burada dəfn edərsiniz. Bununla da bu qəbiristanlığın əsası qoyulub. Məzar daşları hündür və sənduqə formalı, baş daşlarının üstü güneş, nizə, müxtəlif heyvan rəsmləri və naxışlarla, əreb elif-

bəli yazılarla örtülüdür.

İlanlı kəndinin etrafı da yovşanlı örüş-otlaq sahələri ("At yali", "Lələcik düzü") olub, ot-yem bitkilərinə yel dəyidikcə "at yali" kimi "ləpelənmiş", "dalğalanırmış".

İlanlı bəylərinin igid oğulları 1905-1907-ci, 1917-1920-ci illərdə hay-daşnak və rus silahlı qüvvələrinə qarşı, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi illərində (Bayram Bəyalı bəy oğlu, Ali Zülfüqar bəy oğlu, Baba Balabəy oğlu, Behram Xanbala oğlu, Qaraş Hacalı oğlu... bu savaşlardan geri dönmemib) döyüş səngərlərindən qəhrəmanlıqlar göstərmiş və sinələrini sıpər etmişlər. Lakin, 1930-1940-ci illərdə də ağır represiya faciələrini yaşıyan İlanlı elatinin üzvləri az olmayıb.

1795-1797-ci illərdə Ağa Məhəmməd şah Qacar Qarabağa hərbi yürüşlər etdikdə İlanlı bəylərindən Cəbrayılov bəy öz dəstəsi ilə (40-50 nəfərlik dəstə ilə) Qobustan bölgəsi adından xalq müqavimət hərəkatında iştirak edib.

1918-1919-cu illərdə Sərxan bəy Surxay bəy oğlu Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun tərkibində Əsgəran qalası uğrunda döyüslərdə şəhid olub.

Bu illərdə Şamaxı qəzasının kəndlərinə hücum edən hay-daşnak və rus-bolşevik silahlı quldurlarının basqını İlanlı kəndindən (50-60 ev olub) yan keçməyib. Mənfur düşmən basqınlarından da-nışan Məhəmməd Adıgözəl oğlu Məmmədovun (1906-1967), Niftalı Zülfüqar oğlu Babayevin (1909-1985), Baba bəy Zülfəli bəy oğlunun (1905-1982) bildirdiyinə görə, quldurlar dinc əhalini qətlə yetirə bilməsə də, mal-mülkü bütünlükə

"İlanlı dərəsi"nin günbatan səmti dəvə oylağı olub. İlın yağışlı dövründə bu dərədən axan su Ceyrankeçməz çayına birləşərək Səngəçal qəsəbəsi yaxınlığında Xəzər dənizinə tökülr. Ceyrankeçməz çayının "Şeyx Baba" qış otlağından (burada qədim qəbiristanlığının olduğu bilinir, bu yerdə həmişə "Azan" sədəsi eşidilərdi) keçən hissəsindəki "Ağakərim körpüsü" də İlanlı elatinin adını yaşadır. 1948-1952-ci illərdə Bakı-Şamaxı avtomobil yolu çəkiləndə İlanlı kənd sakini Ağakərim o tikintidə gözetçi işləyib.

Cəbrayılov bəy (oğlanları Zal bəy, Süleyman bəy, Rüstəm bəy id) qızı Şərifbanu xanımı Gəmaltı (indiki Dərəkənd) kəndinə gəlin köçürəndə İlanlı kendinə (bəylərinə) məxsus 500 hektardək örüş-əkin yerini ("Göy pilpile", "Qırmızı yer", "Lələcik...") qızına cehiz verib, o yerlər sonralar həmin kəndin təsərrüfatına (E.Telman adına kolxozi) aid edilmişdir.

Ümumiyyətə, İlanlı kəndinin ərazisi qədim tarixi-coğrafi maddi-mədəni irs nümunələri ilə zəngindir. Kəndin şərqi ndə, 1 km aralıda "Axtarma" palçıq vulkanı ocağı var. Bu vulkan 3-7 ildən bir püs-kürür, sonuncu dəfə güclü oyanışı 2013-cü ildə qeydə alınıb. Kənd sakini Səfixan Allahveren oğlunun (1933-2015) həyətində 2018-ci ilin payızında həyətyanı qazıntı işləri apararkən 2 mərtəbəli qəbirlər, qəbirlərin içərisinə qoyulmuş müxtəlif ölçülü saxsı küplər aşkar edilib. Qonşuluqdakı Qəhrəman Hüseynbala oğlunun (1951) evinin altındakı tunel 500-600 m uzanaraq (bu evin bünövrəsində həm də içi küllə dolu iri təndir təpilə) Şixzərli kəndində Elim Uçot oğlu



qarət etmiş və evləri yandırılmışlar. O faciələrin nişanəsi kimi Bəyalı bəy Ağalar bəy oğlu Rüstəmovun (1904-1993) yanındırılmış 2 mərtəbəli evi 2000-ci ilədək qalırdı.

Keçən əsrin 30-cu illərində İlanlı elatinin nümayəndələrindən Baday bəy Alış bəy oğlu (1867-1957), Qiyyas bəy Qam-bay bəy oğlu (1882-1937, mahir saz ifaçısı idi, oğlu Zəbi bəy (1901-1989, mahir balaban ifaçısı), Qaraş Hacalı bəy oğlu (1901-1941, o da yaxşı balaban ustası olub)... həbs edilərək sürgünə göndərilmişlər.

İlanlı kəndinə və bəylərinə məxsus əski yurd yerlərinin ("Tabun yeri", "Mahmudlu yurd", "Qırmızı yer", "Lələcik...") keçən əsrin 80-90-ci illərində əkin-örüş yerləri kimi istifadə edilib, indi nişanə kimi ancaq yurd-oçaq daşları və izləri qalırlar. İlanlı və Şixzərli kəndləri arasındaki

Cəbrayılovun, Qəşəm Nüsrət oğlu Orucovun evlərinə bitişik qalayadək uzanır. Həmin qalada isə pilləkənlərlə zirzəmiye enmek olur...

İlanlı kəndi 1948-1950-ci illərdən sonra boşaldıldı, axırıncı köçmə 1962-ci ildə oldu. İndi bu qədim, tarixi yurddə cəmi 10 ev var...

**Qeyd: Yazının hazırlanmasında
Qaradağ rayonu, Duvanni qəsəbəsinin sakini Hacı Əlicuvan
Mirzəbaba oğlunun (1937) və
Qobustan rayonu, İlanlı kənd sakini Əmir Məhərrəm oğlu
Məmmədovun (1974) məlumatlarından istifadə edilmişdir.**

**Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi**